

Türk dünyasının liderleri
Demokratiya və Azadlıqlar
adasında



Azərbaycan 2020-ci il 10 noyabr üçtərəflı bəyanatının bütün bəndlərini tam icra edir.

Adəlet.az-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov MDB üzv ölkələrinin Hökumət başçıları şurasının videoformatda keçirilən iclasında deyib. "Azərbaycan üçtərəflı bəyanatın hərbi esirlərin təhlil verilməsi ilə bağlı bəndlərini tam icra edir. 2020-ci il dekabrın 22-dən rusiyalı sülhməramılların iştirakı ilə ümumilikdə 122 hərbi qulluğu və saxlanılan şəxs qaytarılıb. Onlardan 105 nəfəri Ermenistana, 17 nəfəri isə Azərbaycana qaydırılıb" - deyə, baş nazir bildirib.

10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan ərazisində saxlanılan 62 ermeni hərbi qulluğu barədə danışan Ə. Əsədov vurğulayıb ki, bütün beynəlxalq qanunlara əsasən, onlar hərbi esir hesab olunmur.

"Onlar müharibədən sonra saxlanılıb, diversiya məqsədi oləkəmiz ərazisində daxil olublar ve hərbi esir statusu onlara şamil edilmişdir.

Bununla belə, Azərbaycan onlardan 29 nəfərini erməni tərəfəne qaytarıb. Bu qrupdan 33 nəfər məhkəmələrimiz tərəfindən mühakimə olunub ve məsuliyyətə cəlb ediləcək".

Bu bir xalq qəzetidi



Qurucusu:
Adil Mirbaşayev

ƏDALET

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 98 (5930) 13 noyabr 2021-ci il

Qiyməti 30 qəpik

Aqil Abbas

BU FİLM DÖVLƏT MÜKAFATINA LAYIQ FILMDİ

Bax: səh.3

www.adilet.az

Samir Şərifov vaksinlərin alınmasından danışdı

Bugünədək bütün vaksinlərin alınması xərcləri dövlət bütçəsindən qarşılınub.



Bunu Trend-o açıqlama-sında maliyyə naziri Samir Şərifov deyib.

Sami Şərifov bildirib ki, növbəti il üçün dö müvafiq tədarük edilib.

"Vaksinlər hər zaman diqqətde saxlanılır. Vaksinlər əvvəldən sıfır olunduğuna görə ilərdə onların vəsaiti edənilib, daha doğrusu ödenilməsi nəzərdə tutulub. Bir hissəsi hələ ödeniləcək. Onları bir hissəsi isə gələn il göləcək. Vəziyyətə baxılaraq əlavə vəsaitin ayrılması da mümkün olacaq", - deyə nazir əlavə edib.

**Azərbaycanda dəmir yolu ilə
yükdaşımalar 11 milyon
tona çatıb**



2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir-yol naqiyatı ilə yükdaşımaları ilə ilin ey-ni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq 10,97 milyon ton təşkil edib.

Bu barədə Adəlet.az-a "Azərbaycan Dəmir-Yolları" QSC-dən bildirilər. Qeyd olunub ki, beynəlxalq yükdaşımaları 5,438 milyon ton təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Tranzit yükdaşımaları 3,448 milyon tona bərabər olub və 15,4 faiz artıb. Hesab dövründə daxili yükdaşımalar 0,95 faiz azalaraq 2,084 milyon ton təşkil edib. 2021-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner daşımaları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 84 faiz artıb. Hesab dövründə 17 635 konteyner daşınmış ki, bu da ötən ilki göstərici ilə müqayisədə 9 598 konteyner çoxdur.



**ERMƏNİLƏRƏ BAXANDA
BİZ YAXŞI QURTARDIQ**

Özü də bir dəfə yox, iki dəfə yaxşı qurtardıq. Birinci, Ermənistən Şimali Makedoniya İrvanda 0:5 hesabı ilə məğlub oldu, biz isə öz qapımızdan cəmi-cüməştəni 3 top buraxdıq və heç olmasa bir təsəffüq olur vura bildik.

İkincisi, ermənilər Şimali Makedoniya meğlub olmaqla dünya çempionatına çıxmış umidlerini itirdilər.

Biz isə heç olitməmiş, yəni umidimizi. Çünkü bizdə bir umid hələ çempionat başlamışdan yox idi. Deyirlər umid sonda olur, amma bizimki başlangıçdan olmuşdu.

**Emin Pirinin savaş xatirələri
"Türkiyə" qəzetində**



Qardaş ölkənin məşhur "Türkiyə" qəzeti Azərbaycanın Zəfər bayramı haqqında yazılar dərc edib. "Ədalət" qəzətinin omakası, Vətən müharibəsi itirakçısı, şair Emin Pirinin savaş xatirələrinə yer verən media qurumu bu qəlobənin əhəmiyyətindən bəhs edib.

Eyni zamanda türkiyəli general Yücel Karauz da bu zəfərin önməndən və Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olmasından bəhs edib.



Aqil Abbas
aqilabbas@rambler.ru

BİZDƏN ÖNDE GEDİR LÜKSEMBURQLULAR,

İŞİ İŞ BİLMƏYƏNƏ TAPŞIRMIR ONLAR!

Neçə illər bundan əvvəl Yaponiya futbol ölkəsi sayılmışdır. Oturdular kimanolarını soyunub qoydular qabaqlarına, fikirleşdilər neyəsinlər və bir dövlət programı qəbul etdilər futbolla bağlı. Braziliyanın en yaxşı oyuncularından biri sayılan Zikōnu Yaponiyaya dəvət etdilər. Önünə şərtlər qoydular və Zikōnu da şərtlərini qəbul etdilər. Və Zikō gələndə bizim De Byazi kimi boxçusunu götürüb gəlməmişdi, layihə ilə gəlmişdi. Və həmin layihənin əsasında da Yaponiyada futbol qurdu. Özü də çox qısa bir müddət.

Bax: səh.2



GÜNDÜN LƏTİFƏSİ

Aqil Abbas sohər-sohər Azərbaycan-Lüksemburq oyununun tekrarına baxır. Xanımı soruşur ki, nəyə baxırsan?

- Aqil Abbas:
- Dünənki oyunun tekrarına.
- Xanımı:
- Niyə baxırsan ki? Dünən Azərbaycan ududuz da 3:1
- Aqil Abbas:
- Tekrar baxıram ki, bəlkə bu gün Azərbaycan udacaq.

Dünyada qaçqınların sayı artıb



DANX-in mətbuat xidmətinin rəhbəri vəzifəsindən gedib



Rəqəmsal inkişaf və Nəqliyyat Nazırlığı yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova vəzifəsindən istəfa verib. Bu bərədə ona özü bildirib.

"Əziz dostlar, həmkarlar, dəyərlər media mənsubları, doğma icimaiyət, ümumiyyətə yönələn bütün iştirakçıları.

Yol bitir, yenisi başlayır.

Menim də Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə müşayət olunan yolum bu gün bitti", - N.Allahyarova qeyd edib.

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb. Adəlet.az-in məlumatına görə, koronavirusa yoluxan müəlliim və sağidlərin coxluğuna görə Məktəb-Lisey Kompleksində noyabrın 12-dən dərslərin iki həftə ərzində distanç keçirilməsi qərara alımb.

ki, agentim AFFA-yla danışçılar aparır, son sözü AFFA deyəcək. Görən, maaşının vergisini verib o?

Qobustan həbsxanasına poçla narkotik göndərildi

Ədliyyə Nazirliyinin Penitisiar Xidmətin əməliyyat aparatının həyata keçiridi əməliyyat-axtarış tədbirləri noticisindən həbsxanaya və 16 sayılı cazaçıkları müəssisəsi-nə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısında alındı.

Bu əməliyyatın həmçinin qazanılmış 256 milyon manat, 2020-ci ildə 246,5 milyon manat, 2021-ci ilin 10 ayı üzrə 496,3 milyon manat mənimşəmənin qarşısında alındı. Ümumiyyədə, 606 milyon manat vəsaitin mənimşəmənin qarşısında alındı.

Mətbuat konfransını diqqətə dinləyəndən sonra bu nəticəyə gəlmək olar. Yaxşı hazırlanmışdı mətbuat konfransına. Komandanı da bəsə hazırlasayıd heç olmasa heç-heçə eleməklər. Bir az da bizi danlıdı, sağ olsun və dedi.

DE BYAZİ GEDƏNƏ OXŞAMIR



ki, agentim AFFA-yla danışçılar aparır, son sözü AFFA deyəcək. Görən, maaşının vergisini verib o?

ZƏFƏR GÜNÜ TƏNTƏNƏLƏRİ

Noyabrın 8-i xalqımızın tarixində Müstəqillik günü qədər aziz və möhtəşəm bir gündür. Bu günün sevincini, qururunu və şərfini 2020-ci ilin 44 günlük vətən müharibəsindəki tarixi qələbəməndən sonra düz bir ildir ki, başımızı dik tutaraq dünyaniň üzüne baxırıq. Bu, haqlı və həlal Qələbəmizle barışmayanlar, barışmaq istəmeyənlər olsa da, dünya Azərbaycanı, onun ideyini çox yaxşı tanıdı, Qarabağ erməni işğalında saxlamağa çalışan ədalətsiz və satılmış "spi-

Atatürkün səhər yeməyi ilə arası yoxmus. Səhər yuxudan gec oyanan Atatürk yuxudan oyanan kimi otaginiñdivanda bardaş quraraq oturar, qohvəsinə içir, sıqaretini çakırması. Daha sonra üzünü toraş etdirib iş atığna keçmiş. Səhər və günorta yeməyini birlükde yeyən Atatürk bir dilim çörək, bir kasa ayran, ya da yoqurt yeyərmiş. Günortadan sonra isə bir bardaq ayran içmiş. Axsam süfrələri 10 nofardan az olmayan dəvətlilərdən ibarət olmuşdur.

Ondan ötrü intihar edən Fikriyyə, sevimli iti Foks, yaltaqları sevməyən Atatürk

10 noyabr Mustafa Kamalın anim günü idi



Atatürkün ögey atanının qardaş qızı Fikriyyə xanım usaqlıq illərindən Ataturkə aşıq idi. 1920-ci ildə qızda padşahın Ataturkən emadı haqqında fərmanı cəmi olunan zaman Fikriyyə xanım Ankaraya - Ataturkən yanına yola çıxır. Ataturk ona "neca gəldiniz? Mütləq ki çatılık çəkmisiniz. Amma ürəyə də söz keçirmək olmur, cəcug!" deyrək qarşılıkların aralarındaki bağ güclənlər.

ONDAN ÖTRÜ İNTİHAR EDƏN FİKRİYYƏ

EDƏN FİKRİYYƏ

Atatürkün ögey atanının qardaş qızı Fikriyyə xanım usaqlıq illərindən Ataturkə aşıq idi. 1920-ci ildə qızda padşahın Ataturkən emadı haqqında fərmanı cəmi olunan zaman Fikriyyə xanım Ankaraya - Ataturkən yanına yola çıxır. Ataturk ona "neca gəldiniz? Mütləq ki çatılık çəkmisiniz. Amma ürəyə də söz keçirmək olmur, cəcug!" deyrək qarşılıkların aralarındaki bağ güclənlər.

Amma 1922-ci ildə Ataturk İzmirə yola düşür, orada Lötifi xanımın ailesinə aid köksdə silahdaşları ile qalır. Bunun sayəsində Lötifi xanımla tanış olurlar. Anas Zübeidə xanım oğlu Ataturkün intellektual, tohsilli bir xanım olan Lötifi ilə evlənməyin istəyi. Deyilənlər gör, Zübeidə xanım dünyasını həmin köksdə deyir və Ataturk anasının son arusunu yerişir. Yerib 1923-cü ildə Lötifi xanımla evlənir.

Buna eşi Fikriyyə xanım həyatına son qoyur. Ataturk Lötifi xanımın evliliyi ömri isə comi kıl ilə yarın olur. Bütün bu baş verenlərdən sonra Ataturk Fikriyyə xanım üçün bu şeiri yazar:

*İçsem de bir kadeh hayat iksirinden,
Zamanızı ayırdım, bilinsin Fikriyyeden.
Bikadım ki doyam o narin ellerinden,
Ümmid-i aşkin saracak seni, cefakar teninden.*

Atatürkün sevdikisi türkülər bunlar: "Fikrimin ince gülü", "Kimseye etmem şikayet", "Sığaramın dumani", "İzmirin kavaklıları", "Çile bülbülmüş çile".

QONAQLARINA QARŞI HƏDƏSİZ DİQƏQTİ

Ataturk xarici qonaqlarının ölkəsinə dən məmənniyətə ayrılmalarını istəydi. Ona görə də onlar gölənə kimi ölkələrinə haqqında geniş məlumat toplayar, özlərinə aşdırırlar.

Məsələn, Əfşan kralın ziyarəti üçün bir ay orzında Əfşanstan tarixi və coğrafyasını araşdırımdı.

1937-ci ildə ölkəsinə gələn Yapon vələddi prins Takamatsu ziyafətlərinə birində Yapon mifologiyası və adəbiyyatı haqqında danışlığı ilə heyran qoymuşdu.

1934-cü ilin iyun ayında Türkiyə

Atatürk 44 səhəfəlik Hədəsən kitabı yazıb. O, bu kitabı yazaqla Hədəsənin diliñin türkçədirilməsi və asanlaşdırılmasına nail olmaq istəyib. Bu gün Türkiyə türkçəsində istifadə olunan hədəsə terminlərindən 48-ci Türkiye türkçəsinə Ataturk qazandırb. O, dəl qarşılıq təsdiq etmək üçün köynöklerini Beyoğlunda təkdiməyə başladı.

Təkcə özünün yox, xalqının da geyimində diqqət edirdi. İnsanları modern görmək istəyirdi. Çünkü insanların geyimləri qarşı torofo müxtəlif mesajlar verir. Məsələn, 1934-cü ildə İran şahı Rza Pehləvini yeməyə dovət edərən Ataturk mühafizəçiləri və qarsonlarının hamisina frak geydiyimdi.

Cəbhələrdə düşmənlər üz-üzə savaşsa da, cəbhədən uzadıq, gündölkən həyatın da qan gəren kimi hali pisləşmiş. Qonaq getdiyi yerlərdə onun golişinə kəsilməş qurbanları baxa biləməz, ya üzünü yana çevirir, ya da kəsməklərinə icazə verməzmiş.

SEVİMLİ İTİ FOKS

Ataturk bir gün Yalovaya gedir və orada soygar bir fotoqrafdan 50 liraya it alır. Ona Foks adını verir. Foks onun çar-

payısının ucunda yatar, Atatürk hərəkət etməyi adı bir dənən qayğıdaş quraraq ona qarşılıqlı olunur. Səhər qalmaşmasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

İngilis kralı Edvard İstanbula gölən zamanı isə yaxtasından adı bir dənən qayğıdaş quraraq ona qarşılıqlı olunur. Dolmabaxça sarayına gəlmədi. Edvard sahəsində yaxınlaşanda qayğıdan düşür. Diq-qətsizlikdən ona yoxdur və tez olur. Ataturk ona üzərində. Edvard cib dosmalı çıxıb elini silmək istəyende, içini samanla doldurdular, gözlərinin yerinə

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

İngilis kralı Edvard İstanbula gölən zamanı isə yaxtasından adı bir dənən qayğıdaş quraraq ona qarşılıqlı olunur. Dolmabaxça sarayına gəlmədi. Edvard sahəsində yaxınlaşanda qayğıdan düşür. Diq-qətsizlikdən ona yoxdur və tez olur. Ataturk ona üzərində. Edvard cib dosmalı çıxıb elini silmək istəyende, içini samanla doldurdular, gözlərinin yerinə

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it yox, insan olduğunu deyirdilər.

Foks ondan sonra ona yarınlaşmış istəyən baytarlar itin dorisini soydukları, içini

gələn uzun boylu İran şahı Pehləvinin yanında rəhbər olaraq təyin olunacaq generalın cüssəcən kiçik qalmamasını dəyişir və ordunun cüssəcən on iri komandanı Fəxrəddin Altayı mehməndar təyin etmədi.

Hətta Ataturk səhərə qədər oyaq qalan günlərdə Foks da onuna oyaq qaldı.

Bu sevgini bilonlər yüksəkənlərdən Ataturk yanında tez-tez Foksu torifləyirdi.

Bəzən o qədər torifləyərlər ki, Foksun zadəgan neslinə olduğunu, onun bir it

...Tuğda, o cennetmekanda, hem de 30 ilden sonra Ali Baş Komandanla birlikde olmaq, bu qayışın, bu Zəfərin hər anını tekrar-tekrar yaşasamaq dünyanın heç bir ölüsü ile ölçülməyən Xoşbəxtliklidir. Bunu yalnız həmin anı yaşayanda, həmin meqamının içində olanda bütün vərliliyi dərk etdim, anladım. Əmin oldum ki, men Tuğdayam, mən kəndimdəyəm. Men Ali Baş Komandanla birlikde doğduğum məkan dayam, Cənnətdəyəm! Həmin Cənnətin vərliliyi Azərbaycan Prezidenti, cənab İlham Əliyev xüsusi vurğuladı, dedi ki:

- Bura əsl Cənnətdə! Mən hər dəfə burada gələnə buranın mənzərsindən, gözəlliklərindən döyməram. Biz bu Cənnəti qorunmalıyıq, dəha da gözəlləşdirəlməliyik...

Beli, ölkə prezidentinin çevrəsində dayanıb onurla səhəbet etməyin özə bir məmənəliliyi var. Həm de bu məmənəliliğin şah damarı səmimiyyət, sayqı, sevgi, diqqət olanda, o da ha da ruhə hopan, yaddaşa yazılın olur. Şəxəsn mən həmin anları dörd gözəl yaşayardıım. Bütün duygularımı həmin ana kökləmişdim. Heç nəyi görzündən, diqqətimdən yayındırmış is-

Özünəqayıdışın başlanğıcı - 5

Mən o başlanğıçı 30 il gözlədim

yimiz yeqin ki bu problemin yaranmasındaki səbəblərdən biri olub.

Söhbətə Eyvaz müəllim də qoşulur. O deyir:

- Cənab President. Sizin sərəncamına uyğun olaraq biz Tuğ məktəbinin yubileyini keçirmişik. Bu gün bərə demək istəyirəm ki, çox alamatlar bir tədbir keçirildi. Ümumiyyətlə, Tuğ məktəbinin kifayət qədər tanınmış yetirmələri, müəllimləri olub və bu gün de var. Hətta bu kədində nümayəndələrindən 3 nəfəri cümhuriyyət hökmətinə təmsil olunublar. Onların varişlərindən Mübariz həkim və Tamella xanım da burada iştirak edir.

Söhbətə Bəxtiyar Qaraca qoşulur. Cənab Prezident, Xocavənd rayonu-



- Cənab President. Qarşı təpədeki tuğluların qəbiristanlığındır. Burada görünən həmin o ağaçlığın arasında "Qarabağnameler" in ilk müəlliflərindən biri Mir Mehdi Xəzəzinin məzəri yerləşir. Mir Mehdi Xəzəzi Tuğda ilk məktəbi açan şair, həm de müəllimdir. Dünyasını dəyişəndən sonra tuğlular onu həmin qəbiristanlığının en mənzərəli yerində dəfn etdilər. Bu dayandığımız heyatın divar qonşusunda isə mənim müəllimim Fransanın Milli Qəhrəmanı general Şarl De Gaulle birlikdə döyüşüyür 1945-ci ildə iyunun 24-də qələbədən sonra Moskvada keçirilən parada ağ atın üzərində gələn Vəli Qara oğlu Vəliyevin evidir. Təssübü ki, Stalinin rejimi bu gəhərəmani vətən xaini kimi həbs etmişdi. Yalnız Stalinin ölümündən sonra ona bərəət verilmiş, Fransadan Tuğ kəndinə, onun üvanına təşəkkür məktubları gelmişdi.

Güldü, yaşı dolu bütün baxışlar, Yaşayib Zəfərin bütün anıları!

Bu gün üstünüze yağan alışlarınız - Siza duasıdır Azərbaycanın!

...Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət edə-edə köhne klubun həyətindən kəndin mərkəzine qayıtlıq. Men həmin söhbətlərin detallarını yaddaşma yazmışam. Düşünürəm ki, onlar mənə hemişə lazım olacaq...

Kəndin mərkəzində yənə ölkə rəhbərinin etrafında cəm olur. O, her birimizlə ayrı-ayrılıqla görüşüb, sahələrə və xüsusi olaraq vurğulayıb ki, bəzən Tuğda isə bəzə hamimiz kəndimizin sabahından və prezidentimizə olan sevgimizdən danışırırdı. Hətta mən bir məktəbdə qalmışdım:

- Cənab President, mən şairəm. Siz mənə "əməkdar jurnalist" adı

vermisiniz. Bu gün mən Sizə, Tuğ - kəndimi mənə qaytardığınız üçün sonsuz təşəkkürümü bildirirəm, qarşısında baş ayıram. Və bir bənd şeir demək istəyirəm:

Güldü, yaşı dolu bütün baxışlar,

Yaşayib Zəfərin bütün anıları!

Bu gün üstünüze yağan alışlarınız - Siza duasıdır Azərbaycanın!

...Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət edə-edə köhne klubun həyətindən kəndin mərkəzine qayıtlıq. Men həmin söhbətlərin detallarını yaddaşma yazmışam. Düşünürəm ki, onlar mənə hemişə lazım olacaq...

Kəndin mərkəzində yənə ölkə rəhbərinin etrafında cəm olur. O, her birimizlə ayrı-ayrılıqla görüşüb, sahələrə və xüsusi olaraq vurğulayıb ki, bəzən Tuğda isə bəzə hamimiz kəndimizin sabahından və prezidentimizə olan sevgimizdən danışırırdı. Hətta mən bir məktəbdə qalmışdım:

- Cənab President, mən şairəm. Siz mənə "əməkdar jurnalist" adı

vermisiniz. Bu gün mən Sizə, Tuğ - kəndimi mənə qaytardığınız üçün sonsuz təşəkkürümü bildirirəm, qarşısında baş ayıram. Və bir bənd şeir demək istəyirəm:

Güldü, yaşı dolu bütün baxışlar,

Yaşayib Zəfərin bütün anıları!

Bu gün üstünüze yağan alışlarınız - Siza duasıdır Azərbaycanın!

...Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı - dedi. Gəlin, əvvəlcə tək-tək, sonra kollektiv şəkil çəkdik.

Her kəs bu təklifdən çox məmənə oldu. Və biz Tuğda - Ali Baş Komandanla birlikde keçirdiğimiz zaman kəsiyini foto köçürüdük.

Söhbət etdiyimiz məqamlarda hər kəs bu anları kamerasın yaddaşında köçürümeye cəhd edirdi. Men de özümüzən asılı olmayıaraq dedim:

- Cənab President, icaza verin sizinla şəkil çəkdik.

Ali Baş Komandan gülümseyərək:

- Bu, mütləq lazımdı

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Nº 87 (2268) 13 noyabr 2021-ci il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

BİZ BÜTÜN CƏBHƏLƏRDƏ QALIB OLDUQ

Son vaxtlar en çok müzakirə olunan, diqqət çeken mövzularından biri de İkinci Qarabağ Savaşıdır. Bizim üçün Böyük Vətən Müharibəsi olan bu savaşın gündəmə qalmışının əsas və başlıca səbəbi təbii ki, məlum tərəfin, yəni Ermənistənin və onun havadalarının hələ də "fil quşunda" yatasıdır. Yəni özünü və xalqını aldatmaqdə davam edən Ermənistən iqtidarı, eləcə də həmin iqtidarından düşməni olan Ermənistən müxalifatı və başda daşnaksütün partiyası olmaqla iddia edirlər ki, məhərabın uduzmayıblar. Sadəcə, hərbi uğursuzluqu, onlar mütləq revansh edəcəklər. Yəni onlar yeniden toparlanıb Azərbaycan Ordusunu Birinci Qarabağ Savaşındaki mövqelərə geri otuzduracaqlar.

Təbii ki, bu, yumuşaq desək, gülünc və absurd bir yaşaması. Birinci si ona görə ki, Azərbaycan Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığında özəli torpaqlarımızı düşməndən azad edib. Yəni biz haqqı savaşında öz haqqımızı geri almışiq, ədaləti bərpə etmişik.



Üstəlik, biz həm də BMT-nin ermənilər tərəfindən zəbil qutusuna atılmış məlum qətnamelerini icra etmişik. Diger tərəfdən Azərbaycan xalqı işgalçılıq yox, azadlıq mühərabəsi edib. Bunu üçün tökülen qan xalqın iradəsinin ifadesidir. Şəhidlərimizin de yeri on uca mərtəbedədir.

O ki, qaldı ermənilərinin bu təlxəkliyinə, yəni guya revansh edəcəklərinə... Təbii ki, bunun arxasında erməni iqtidarından özel maraqları durur. Bu, havadalarlardan və böyük dövlətlərdən, eləcə də beynəlxalq təşkilatlardan yardım qoparmalıq vasitələrindən birləşir. Həmişə yaziq, mezmum imici ilə qapıları döyen, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, "onun-bunun dabanını yalanın ermənilər" bu yolla pay toplamaq niyyətindədirler.

Görünür, ümummilli xəstəlik olan bu dilinçilik ermənilərin canından çıxa bilmir və yaxud da ermənilər onu canlarından çıxmamaq istəmirler.

Mesələnin gündəmdə qalmışının başqa bir sebəbi ise düşmənin yəne müxtəlif vasitələrlə olmayan ordusunu silahlandırmaq cəhdələridi. Metbuatda

yer alan informasiyalardan da görünüşü kimi, Rusiyadan, Fransadan, hətta Hindistandan belə yardım adı altında Ermənistana silah-sursat getiriliş.

Ali Baş Komandanımız cənab İlham Əliyev Şuşaya sefəri zamanı üzünü düşmənə tutaraq birmənalı şəkildə dedi ki, "Bu gün Ermənistanda kimlərə bas qaldırır, məhərabədən, döyüsdən danişır. Biza hədə-qorxu gelir, mesajlar verir. Amma onlar çox yanılır. Bu, onlara çox baha başa gəl bilər. Açıq deyirəm, mən burdayram, Şuşadayam. Gəlmək istəyir, gəlsinlər. Bu dəfə onların başına bu dəmir yumruğu elə vuracaq ki, bir daha özlərinə gələ bilməyəcəklər. Hətta dövlət kimi də mənənə olacaqlar".

Həqiqətən 2020-ci ilin sentyabr ayının 27-də Ali Baş Komandanımız eks-hüküm Əmrliyə başlanan İkinci Qarabağ Savaşına qədər Azərbaycan iqtidarı, başda Azərbaycan prezidenti olmaqla ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də birbaşa böyük dövlətlərin rehbərleri ilə təməsə problemin sülh yolu ilə çözümüne üstünlük verək bəyan etmişdir ki, bu proses sənəsizlərə qədər davam edə bilməz. Azərbaycan, Ermənistən, Dağılıq Qarabağ münəqşəsini dondurulmuş halda uzun müddət saxlamaq mümkün deyil.

Ön azindan ona görə ki, Azərbaycan xalqının sebri də hüdüdsüz deyil. Ağacın bu açıq bildirişlər, eləcə də problemin çözümü ilə bağlı masaya qoyulan məsələlər hər zaman Ermənistən və onun havadalarını tərefindən yalnız masa üzərində qalmalı bitmişdi. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona daha çox turist kimi səfərlər etmiş və hər səfərdən sonra



da standart bəyanatlarla da artıq öz yararsızlıklarını gizlədə bilməmişdir.

Bir az da konkret desək, Minsk qrupu oynucqabır qurum kimi daha çox ermənipərəst mövqeyi ilə xalqımızın ironiyasına tuş gəlmədi. Əsl həqiqətde bu qrup Azərbaycanın ermənilərin isteklərini qəbul etdirməye maraqlı göstərib teyziqlər edirdi. Onlar Azərbaycan Prezidentinin qətiyyətinə tuş gələndən sonra issə səfərlərinə bir az seyrəltməye başladılar. Ele sonuncu səfərində de Ali Baş Komandanımız vurğuladı ki, "Mən siz buraya dəvet etməmişəm. Mənə dedilər ki, siz gəlmək istəyirsiniz, mən də dədim gələnlər görəkindi na danışacaqlar?". Bu, artıq o demək idi ki, Minsk qrupunun erası bitdi! Neçə deyərlər, bu qrup bundan sonra nə qədər özüň ortaya çıxsa də, artıq onun həll etməli olduğu problemi Azərbaycan Ordusunu yüksək səviyyədə yerine yetirib.

Əger problem - yeni Qarabağ problemi yoxdu, deməli, Minsk qrupu da yoxdu!

İkinci Qarabağ Savaşında Azərbaycana təkcə döyük meydandan deyil, həm də siyasi meydanda, xüsusi informasiya müstəvisində sərgilədiyi məntiq dünənyaya çatdırılan həqiqətlər səbut etdi ki, Azərbaycan iqtidarı son 17 ilde bütün diqqətini məhz bu tərəfən gün üçün səfərər edibdi. Belə ki, həm ölkənin Ali Baş Komandanı, həm də Azərbaycanın prezidenti kimi canab Əliyevin şəxsiyən media qurumlarıyla məsahibələri, dialoqları, həmçinin prezident köməkçisi Hikmet Hacıyevin böyük işi Azərbaycanın siyasi və media müstəvində böyük uğurlarının təminatçı oldu. Bizim informasiya savaşında əldə etdiyimiz üstünlük həm dünənya həqiqətlərimizin çatdırılmasına, həm də məhərabədəki zəfərimizin təminatına böyük və uğurlu yol açdı. Neçə deyərlər, bizi bütün cəbhələrdə Qalib oldıq!

Əbülfəz MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ



ƏBÜLFƏZ ÜLVI

MÜƏLLİM ÖMRÜ

(Həyat yoldaşının yaşla əlaqədar işdən ayrılmamasına)

Bu gün nisgil gördüm üzündə çox-çox, Elə bil gözlerin dərin quyuşdu. Gözündən süzülen adıca su yox, Peşəndən yaranan ömür suyuşdu.

Qazancın olubdur hər zaman əhsən, Mülliim əliyilə şər də yox olub. Servətin çoxuna meyl etməsimən, Şəhərin maaşdan qat-qat çox olub.

İşdən ayrılmmana qəmlı baxma, sən. Sanmiram həyata əşq, həvəs keçir. O qədər saçına toplanıbdı dən, Sanki toplamadan, saçə dərs keçir.

Yox-, yox saçlarında o nurdur yanır, Hikməti duyulur dərhəl, baxanda. O aq rəng o zaman rəğət qazanır, O qızdır üzən üzüb saçə çıxanda.

Sənə öz tutmayıb zərrə də ləke, İdrəkin biliyə, elmə him olub. Bu qədər Rabb ondan sevili, bəlkə, Onun da əvvəli müəllim olub.

Solmur işlədiyin illərin yazı, Sehra bax, gör aylar illər nə edir. Sanki mülliimin əmək stajin, Onun öz ömrünə elava edir.

NİYƏ?

Bu dünya tamamən məni çasdırır, Yalan ayaq tutub yüyüür, niyə? Biri ayaq altında sərvət basdırır, Biri ayağını sürüyür, niyə?

Qara saç bir vaxtdan sonra qar verir, Dost verən təbətə, həm də sar verir, Ağacı əkirsən meyvə, bar verir, İnsanı əkirsən çürüyür, niyə?

Elə boşalıbdir yəni yüyenlər? Çoxalıb nəhaqdən qəlbə dəyənlər, Ağzin marçılardır haram yeyənlər, Halal yeyən ağız öyüyür, niyə?

Canım, ha dərd eylə, canım ha yalvar, Vedrənin səsində susur qavallar, Cabav tapmadığım bircə sual var, Kiciklər na yeyir, böyüyür niyə?

Gözə kül üfürmə, ey zalim fələk, İnsanda şüur var, deyil göbəlek, Güya heç kəs bilmir arxalı köpək, Aslanın üstüne hürriyür niyə?

QALMIR

İnsan ol, qəlbindən şahlıq keçirme, Duyuda şahlıq da heç Şah qalmır. Köksündə eşq yaşat, nifrat içirmə, Eşqin zərrəsi də gūnahə qalmır.

Başın baş yeri var, şüurun şüur; Bükülmüş beli də düzəldir qurur, Hər kəsədə hər eza öz işun görür, Ürəyin minnəti dalağa qalmır.

Yalnız özün tutar, yalan qarğısa, Əlaci tapılar daş da ağrısına, Yaxanın düymisi haqqə bağılsa, Heç kəsin əlində bu yaxa qalmır.

Qu kimi yaşıdır taleyi Qunu, Qartala yaraşmaz qarğanın donu, Bu güne qədərsə ömrünüm sonu, Neyləsən bir an da sabaha qalmır.

Ülvi, üvüldən insan tac alır, Hər əməl özünən lövbərin salır, Nə qalır Allahdan insana qalır, İnsanın heç nəyi Allah'a qalmır.

DÜNYANIN

Söhbət yena düşəd ulu dünəyadən, Düberdi dağılib ulu dünəyadən. Dünəyin özü də qan ağlayır, qan, Qanı siyu yumur, sulu dünəyadən.

Görəsən nə vardır axı zatında, Yalan kehər çapır, düz çop atında, Doğusdan doğuldum ağa adında, Aldadıb, etdiilər qulu, dünəyadən.

Bax "burda ağlamaq tutur Kərəmi", Zamanə haqqı da edir hərəmi,

Elə iflic günə salır ərəni, Beləcə çoxalır dulu, dünəyadən.

Ey insan, pay qazan, yala can atma, Ucal Çınar kimi, kola can atma, Sərvətə can atma, malə can atma, Qalır bu dünyada mal, dünəyadən.

Rəbbə önmən verin, Rəbbə seçimədə, Tək odır an güclü silah üçün də, İncitsək, istəsə bir an içində, İçini boş qoyer dolu dünəyadən.

Ülvi, sanma hər iş xərcə dütəlsin, Görmüsən nə işə mərcə dütəlsin? Ay Məmmədən bu dünya neçə dütəlsin? Yoxdursa dütəlmək yolu, dünəyadən.

GÖRMÜŞƏM

Mən həyətə gör gəlmisəm haçandan, Cox velvələ, çox zəlzələ görmüsəm. Nə tez, nə gec, gözlərimi açandan. Bu dünəyadən elə bələ görmüsəm.

Alçaq özün dağ sanıbdır dikt üstədə, Daz görmüsəm, dava salıb tük üstədə, Tikan elə tikan qalib kök üstədə, Göz aldadan gülü təla görəmüsəm.

Su içmişəm, su, köpüya dəyməyib, Can deyibdir, daş təpiyə dəyməyib, Diriliyim üç qəpiyə dəyməyib, Diriliyi ölü-ölə görmüsəm.

Qaçış ülfət başlığındım dostlarıum, Boğazını yağıldığım dostlarıum, Dərələrinə ağıldığım dostları, Dərələrimə güle-gülə görmüsəm.

Sökən çoxdur, yox dünəyin tikəni, Sevməmişəm "bəlkə" adlı tikəni, Çox görmüsəm əkiliyəndə bəlkəni, Göyərəndə mən "Şənbələ" görmüsəm.

Namərd qonşu tora atib sədəmi, Qada verən alyamayıb qadəmi, Təsbeh alb, Həccə gedən nadanı, Qayıdanda "Tülkü lələ" görmüsəm.

Çox görmüsəm sonu matəm, nağıl, çox, Dəyişdirib məni idrak, ağıl çox, Deməsinlər Ülvi bəyi oğul yox, Bu vətənə, Xalqa şələ görmüsəm.

PAYIZ

Payız qoymayıbdır bağlarda halət, Sarı rang bir deyil, çox izə düşüb. Elə qas-, qabağın töküb təbiət, Sanki borc pul alıb, faizə düşüb.

YOX

Aman Allah, balalayır eyiblər, Bu dünəyada ayrı çoxidir, rəndə yox. Qurd dumanlı gün axtarar deyiblər, Axi indi duman da yox, çan də yox.

Gülən göz yox, yalnız gözü nəm basır, Bir işə bax, həm ağıladır, həm basır, Daransı da min yol, saçı dən basır, Bəlkə günah saçılardadır, dəndə yox?

Mızan susur basıldıqca düz, haqqlar, Bilmir dənə eyəlsin nəhaqlar, Gündə min-min canı alır nifaqlar, Belə nifaq, axı heç bir dində, yox.

Acımadan dağıdılır şəhər, kənd, Zaman acı zəhər verir, deyir qənd, İnsandırda olan fitnə, feil, fənd, İblisde yox, səytanda yox, cində yox,

Tanrırm necə de olmayım mən bezar, Dərd sinəndə dükən açıb, qəm bazar, Niye məni yaxalayır her azar, Bu dünəyə da məndən başqa bəndə, yox?

KAŞ

Nisgildən dünəyə da saçını yolar, Dünəyada naqışlı qalmaçdı kaş. Gőrən gülün ömrü niyə az olur? Bir dəfə açıda, solmayayıd, kaş.

Haqqə düz baxmasa itər göz nuru, Bulaq bulaq, oymaz axmasa duru, Qurbığa məğməsi olan "qur-qur", Zaman qarınımıza salmayayıd, kaş.

Yol vermə hallənsin adın yalanda, Nədürüst iş görən, sevmiz balan da, Gəzəllik yaradır bulud dolanda, Gəzəllər bulud kimi dolmayayıd, kaş.

Soyud da gərekdir, baxma bəhər yox, Dard verən nankora axşam, sahər yox, Kım, kimə nə versə, alsə zərər yox, Tanrı verdiyini almayıayıd, kaş.

Ülvi, üvüllikdən heç vaxt etmə ar, Xeyir ümmanında şər çəkməz avar, Bütün insanların iki üzü var, İkiüzlüülüyə olmayıayıd,

